

Gənc rəssamın fərdi sərgisi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin tələbəsi Fidan Cəfərovanın "Arif Aziz Art House" sənət evində "N.A.R - Nəcib Ağacın Rəyası" adlı fərdi sərgisi keçirildi.

Tədbiri giriş sözü ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təvəvət Muradova açaraq bildirdi ki, 1999-cu ildə Bakı şəhərində anadan olan Fidan Cəfərova hələ kiçik yaşlarından rəssamlıqla məşğul olmağa başlamış, orta məktəbdə oxuduğu illərdə bir çox sərgi və müsabiqələrdə iştirak edərək qalib olmuş və dəfələrlə fərqləndirici diplomlara layiq görülmüşdür. Fidan Cəfərova hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin interyer-dizayn ixtisası üzrə bakalavr pilləsində təhsil alır. O, Bakı şəhərində keçirilən bir çox sərgi və festivallarda iştirak etmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. Sərgidə təqdim olunan rəngkarlıq və fotoqrafika əsərləri müəyyən bədii məktəbin təsiri ilə yanaşı, artıq gənc rəssamın dəst-xəttinin formalaşmasından, prioritetlərindən xəbər verir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və YUNESKO yanında "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilən tədbirdə YUNESKO yanında "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, qurumun Bakı filialının prezidenti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar İncəsənət Xadimi, Xalq rəssamı,

professor Arif Əziz çıxış edərək bildirdi ki, sərginin leytmotivini nar simvolunun fərdi bədii həlli təşkil edir. Gənc tələbə rəssam Fidan Cəfərova narın semantikasını xalq sənətimizin köklərində aşkarlamağa meyli olsa da mövzuya innovativ yanaşmışdır. Ənənəvi şəbəkə texnikasını ağacla yanaşı, yeni materiallarda tətbiq etmişdir.



Sonra sənətsünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn və dekorativ tətbiqi sənət kafedrasının müəllimləri Vüqar Əli və Gülnaz Mədətova çıxış edərək sərgidə təqdim olunan əsərlərin Fidan Cəfərovanın yaradıcılıq nailiyyətləri ilə yanaşı, onun fərdi üslubunun formalaşmasını, əldə etdiyi bilik və bacarıqlarını da aydın nümayiş etdirdiyini diqqətə



çatdırdılar.

Gənc rəssam Fidan Cəfərovanın "Qımıl güzgü", "Qımıl tarşer", "Qımıl kamod", "Bənç", "Ölümsüzlük", "Sonsuz həyat", "Partlayış", "Gümüş nar", "Fəsilər", "Memarlıq və xalça", "Danışan xalçalar", "Malibəyli", "Sıxılı" kimi kompozisiyalar, "Fırtına", "Rəng yağışı", "Balerina", "Lələk", "Bakı işıqları", "Sümbül tarlası", "Moruq", "Bənövşə", "Lələlər", "Mavi dəniz", "Nar bağı" adlı akvarellə kətan üzərində işlər və fotoqrafikaya aid "Fərqlilik", "Maraq", "Şəhər xatirələri", "Təbiət", "Gözlənti", "Ahəng", "O an" adlı bir-birindən maraqlı və müxtəlif janrlarda hazırladığı 44 əsər sərgidə nümayiş olundu.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova Fidan Cəfərovaya "Gənc rəssam" Media mükafatını təqdim edərək ona gələcək işlərində yeni-yeni yaradıcılıq uğurları və nailiyyətlər arzuladı.

Sərgi musiqili-bədii proqramla davam etdirildi.

Qədir ASLAN,
"Respublika".